



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

**DİREKTOR VƏZİFƏSİNƏ İŞƏ QƏBUL ÜZRƏ
MÜSABİQƏ PROQRAMI**

ƏDƏBİYYAT	MÖVZU	MƏNBƏ
1. Azərbaycan Respublikasının Konstitusiyası	Əsas insan və vətəndaş hüquqları və azadlıqları Vətəndaşların əsas vəzifələri	http://www.e-qanun.az/framework/897
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi	<p>Əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları</p> <p>Əmək müqaviləsinin bağlanması əsasları və qaydası</p> <p>Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları</p> <p>Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları</p> <p>Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları</p> <p>Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları</p> <p>İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları</p> <p>Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları</p> <p>Əmək və icra intizamı</p> <p>Əməyin mühafizəsi</p> <p>Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları</p> <p>Əmək mübahisələri</p> <p>Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət</p>	http://e-qanun.az/framework/46943

<p>3. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu</p>	<p>Təhsil sistemində əsas anlayışlar Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri Təhsilin əsas məqsədi Təhsil hüququna dövlət təminatı Təhsil sahəsində dövlət standartları Tədris dili Azərbaycan Respublikasının təhsil sistemi Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi Təhsilin iqtisadiyyatı Təhsil sahəsində beynəlxalq əlaqələr</p>	<p>www.e-qanun.az/framework/18343</p>
<p>4. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu</p>	<p>Ümumi təhsil sahəsi üzrə əsas anlayışlar Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri və istiqamətləri Ümumi təhsil sahəsində dövlətin vəzifələri Ümumi təhsil hüququna dövlət təminatı Ümumi təhsilin təşkili Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi Ümumi təhsilin iqtisadiyyatı</p>	<p>www.e-qanun.az/framework/42543</p>
<p>5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə</p>	<p>Təhsil Nazirliyinin əsas vəzifələri Təhsil Nazirliyinin funksiyaları Təhsil Nazirliyinin hüquqları Nazirliyin fəaliyyətinin təşkili</p>	<p>http://www.e-qanun.az/framework/9629</p>
<p>6. "Azərbaycan Respublikasında təhsilin inkışafı üzrə Dövlət Strategiyası"</p>	<p>Təhsil sisteminin başlıca vəzifələri Strategiyanın məqsədi Strateji istiqamətlər Strateji hədəflər və tədbirlər Strategiyanın həyata keçirilməsi</p>	<p>www.e-qanun.az/framework/27274</p>

<p>7. "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağıamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"</p>	<p>Dövlət Proqramının məqsədi Dövlət Proqramının əsas vəzifələri Gözlənilən nəticələr Dövlət Proqramının əsas maliyyələşdirilmə mənbələri Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı</p>	<p>http://www.e-qanun.az/framework/37269</p>
<p>8. "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"</p>	<p>Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər Şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri Əsas qiymətləndirmə növləri Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması Məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu Şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi Kurrikulum üzrə qiymətləndirmə Buraxılış imtahanları Milli qiymətləndirmənin mahiyyəti və məzmunu Milli qiymətləndirmənin məqsədləri Milli qiymətləndirmə üzrə təlimatların məqsədi və strukturu Beynəlxalq qiymətləndirmənin mahiyyəti və məzmunu Beynəlxalq qiymətləndirmə Proqramının əsas məqsədləri Beynəlxalq qiymətləndirmə proqramı üzrə həyata keçiriləcək əsas tədbirlər Qiymətləndirmə islahatından gözlənilən nəticələr</p>	<p>www.e-qanun.az/framework/16061</p>

9. "Məktəbə hazırlığın təşkili Qaydaları"	Məktəbə hazırlığın məqsəd və vəzifələri Məktəbə hazırlığın təşkili üçün qoyulan tələblər Uşaqların məktəbə hazırlığının təşkili	www.e-qanun.az/framework/12492
10. Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimat	Ümumi qaydalar Tədris-pedaqoji sənədlər Maliyyə-təsərrüfat sənədləri	https://edu.gov.az/esas-senedler/17162
11. "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası"	1-9-cu bəndlər	www.e-qanun.az/framework/19128
12. "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş nişanların təsviri	1-6-cı bəndlər	www.e-qanun.az/framework/21512
13. "Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"	1-7-ci bəndlər	www.e-qanun.az/framework/1325
14. "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" AR Nazirlər Kabinetinin Qərarı	1-2-ci bəndlər	www.e-qanun.az/framework/19148

15. "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"	1-6-cı maddələr	www.e-qanun.az/framework/29152
16. "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"	1-5-ci maddələr	https://edu.gov.az/az/esas-senedler/13292
17. "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı	1-14-cü maddələr	www.e-qanun.az/framework/19682
18. "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti"	1-ci maddə (1.1-1.5)	www.e-qanun.az/framework/19696
19. "Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları"	1-10-cu bəndlər	www.e-qanun.az/framework/20001
20. "Formal təhsilin təşkili Qaydaları"	1-11-ci bəndlər	www.e-qanun.az/framework/20071

<p>21. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"</p>	<p>Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi Müəllimlərin yerdəyişməsi Müəllimlərin işə qəbulu Müəllimlərin işə qəbulu üzrə müsabiqənin mərhələləri</p>	<p>https://edu.gov.az/upload/file/emre-elave/2020/06/miq-qaydalar-yeni-redaksiya.pdf</p>
<p>22. "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərslər yükü normalarının müəyyən edilməsi haqqında" AR Nazirlər Kabinetinin Qərarı</p>	<p>1-2-ci bəndlər</p>	<p>www.e-qanun.az/framework/21004</p>
<p>23. "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"</p>	<p>1-2-ci maddələr</p>	<p>www.e-qanun.az/framework/21003</p>
<p>24. "Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili Qaydası və Normaları"</p>	<p>1-4-cü maddələr</p>	<p>www.e-qanun.az/framework/21005</p>
<p>25. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları"</p>	<p>II. Evdə təhsilin təşkili qaydaları</p>	<p>www.e-qanun.az/framework/1724</p>
<p>26. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"</p>	<p>1-12-ci maddələr</p>	<p>www.e-qanun.az/framework/21148</p>

27. "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"	1-4-cü maddələr	www.e-qanun.az/framework/34466
28. "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"	1-2-ci maddələr	www.e-qanun.az/framework/44609
29. "Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı"	1-2-ci bəndlər	www.e-qanun.az/framework/44677
30. "Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları"	1-18-ci bəndlər	www.e-qanun.az/framework/12888
31. "Müəllimlərin etik davranış Qaydaları"	1-6-cı maddələr	www.e-qanun.az/framework/28869
32. "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"	1-4-cü maddələr	www.e-qanun.az/framework/29019

33. "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası"	1-6-cı maddələr	www.e-qanun.az/framework/41102
34. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"	1-5-ci maddələr	www.e-qanun.az/framework/44986
35. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları"	1-9-cu maddələr	www.e-qanun.az/framework/44991
36. "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası"	1-4-cü maddələr	www.e-qanun.az/framework/45034
37. "Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası"	1-3-cü maddələr	www.e-qanun.az/framework/45219
38. "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"	1-8-ci bəndlər	www.e-qanun.az/framework/45253
39. "Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"	1-13-cü maddələr	www.e-qanun.az/framework/45592

40. "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarı	1-9-cu maddələr	www.nk.gov.az/az/document/4763/
41. Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası	VII bölmə. Ümumi təhsil müəssisələri Rəhbərlər Mütəxəssislər	http://www.e-qanun.az/framework/37434
42. "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar"	1-16-cı bəndlər	https://edu.gov.az/upload/file/emre-elave/2014/552/sinifden-sinifden-kecirilme-qaydalari.pdf
43. "Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası"	1-6-cı bəndlər	https://baku.edu.gov.az/upload/file/129%20n%C3%B6mr%C9%99li%20%C9%99mr%C9%99%20%C9%99lav%C9%99.pdf